

## Klasterlərin inkişaf etdirilməsi – neft-kimya sənayesində sahibkarlığın inkişafında əhəmiyyətli perspektiv kimi

F.X. Kərimli<sup>1</sup>, Z.M. Mürsəlzadə<sup>1</sup>,

Ş.C. İsa-zadə<sup>2</sup>

<sup>1</sup>Əmək Şəraiti Normaların İslənməsi İdarəesi,

<sup>2</sup>SOCAR

**Açar sözlər:** klasterlaşma, klaster, sahibkarlıq, kiçik və orta biznes, neft-kimya sənayesi, neft-kimya klasteri, maliyyə göstəriciləri, maliyyə sabitliyi, investisiya.

DOI:10.37474/0365-8554/2021-2-44-53

e-mail: faiq.kerimli@socar.az

### Развитие кластера как важная перспектива в развитии предпринимательства в нефтехимической промышленности

Ф.Х. Керимли<sup>1</sup>, З.М. Мурсалзаде<sup>1</sup>, Ш.Дж. Иса-заде<sup>2</sup>

<sup>1</sup>Управление по разработке норм условий труда,

<sup>2</sup>SOCAR

**Ключевые слова:** кластеризация, кластер, предпринимательство, малый и средний бизнес, нефтехимическая отрасль, нефтехимический кластер, финансовые показатели, финансовая устойчивость, инвестиции.

Предложено рассмотреть кластеризацию как одну из новых форм развития предпринимательства.

Кластер представлен как союз производственного производства, научно-исследовательских институтов, инфраструктуры, объединенных одной территорией и отраслевой направленностью для использования интеграции и синергетических эффектов. Создание кластера позволяет производить продукцию под общим брендом, обеспечивая более высокое качество. Суть кластеризации заключается в добровольном и равноправном объединении предприятий. В результате ожидается улучшение условий инвестирования, а также другие синергетические эффекты.

Рассмотрена возможность создания кластеров, связанных с нефтехимической промышленностью на Абшеронском п-ове. Предложен использовать регрессионный анализ для оценки финансового состояния и определения потенциала предпринятий, входящих в кластер.

Текущее состояние отрасли было проанализировано с использованием статистических показателей. Для оценки возможных последствий кластеризации был проведен регрессивный анализ; с использованием финансового состояния предприятия, показателей, влияющих на его финансовые показатели и объем инвестиций. Результаты регрессионного анализа показали, что благодаря увеличению инвестиций в аналогичный сектор и кредитование – финансовое состояние предприятий, входящих в кластер будет улучшаться, а доходный и экспортный потенциал экономики страны будет увеличиваться.

### Cluster development as a significant perspective of entrepreneurial promotion in petrochemical industry

F.Kh. Kerimli<sup>1</sup>, Z.M. Mursalzade<sup>1</sup>, Sh.J. Isa-zadə<sup>2</sup>

<sup>1</sup>Department of Labor Standards,

<sup>2</sup>SOCAR

**Keywords:** clusterization, cluster, entrepreneurship, small and medium business, petrochemical field, petrochemical cluster, financial parameters, financial stability, investments.

The paper reviews the clusterization as one of the new forms of entrepreneurship development.

Cluster is presented as a combination of industrial production, scientific-research institutes, infrastructures united in a territory and branch orientation for using the integration and synergistic effects. Cluster creation will enable producing the goods under general brand name providing higher level of quality. The essence of clusterization is about the unenforced and equal association of enterprises. As a result it will lead to the improvement of investment conditions, as well as other synergistic effects.

The possibility of cluster development associated with petrochemical industry in Absheron peninsula is reviewed as well. The authors offer using regress analysis for the evaluation of financial state and specification of the potential of enterprises involved in the cluster.

Current state of the sphere has been analyzed with statistical figures. For the estimation of probable results of clusterization, regress analysis has been carried out using financial state of the enterprise, parameters affecting its financial indexes and investment capacity. The results of regress analysis justified that due to the investment increase in the similar field and loan services, the financial state of the enterprises included in the cluster will improve, the income and export potential of the country will advance as well.

**Problemın ümumi monada ifadə edilməsi,**  
vəcib elmi və praktik vəzifələrlərə əlaqəsi

Inkişaf etmiş ölkələrdə iqtisadiyyatın əsasını  
əhəmiyyətli şəkildə bazarda pay tutan kiçik biznes

tişkil edir. Azərbaycan şəraitində halo ki, bu müsahidə edilmədiyindən sahibkarlığın inkişafı üçün dahi olverişli şəraitü yarada biləcək metodlardan olan klasterlaşmanın, xüsusən neft-kimya sənaye-

sində nəzərdən keçirmək təklif olunur.

Məqalənin məqsədlərinin formalasdırılması və alınan elmi noticoların tam əsaslaşdırılması ilə tədqiqat materialının təsviri

Məqalədə asas vəzifəi Abşeron yarımadası bölgəsində neft və neft-kimya klasterlərin yaradılması imkanlarının qiymətləndirilməsidir. Neft və neft-kimya məhsullarının istehsalı və emal üçün bölgənin böyük potensialı vardır. Müəyyən bölgədə yerləşən müxtəlif qrup məhsul, əmək və xidmətlərin cəoxşaxlı istehsalının inkişafında klasterlərin istifadə edilmədən iqtisadiyyatın innovativ inkişafı mümkünə deyil.

Klaster – ineqrasiyin sinerji effektlərindən istifadə etmək üçün bir əzəzi və sənaye mərkəzindən birləşdirilmiş sonrakı istehsalı müəssisələri, infrastruktur, tədqiqat institutları birliyidir [1]. Klaster yaratmaq osas məqsəd yarın klaster daxil olan müəssisələrin rəqəbat qabiliyyətini artırmaq deyil, həmçinin məhsul, mal və xidmət istehsalında qarşılıqlı alaqların təmin edilməsi və klaster üzvləri üçün məhsulların satış bazalarının hər kasa faydalı şəkildə bülşüdürülməsidir. Eyni zamanda müəssisələrin menecerləri qabaqcıl texnologiyalara, müsəris maddi-texniki bazaraya və şirkət idarəciyində "to have all" (hər şey var) prinsipini istifadə edərək texnoloji prosesin ilkİN mərhələsində istehlakçı qatdırılmasına qədər özlərinə məxsus bəlməsənər sahib olmağa çalışırlar [2].

Bununla yanaşı inkişaf dördüncü artıq texnologiyalar, şirkətlərin idarəetmə prinsipləri və müsəris səviyyəsi texnologiyaları istehsalçı şirkətin bütün halqların, o cümlədən köməkçi istehsalatın olmasına zaruri deyil. Yaponiya tacribasına görə, əlaqəli kiçik müəssisələrin iki şirkətlərə müqavilə osasında xidmət göstərmək tərəfə müəssisə statusunda olmadan fəaliyyət göstərir. Klasterləşmə prosesi, öz məhsullarının bülşüdürülməsində və xidmətlərinin göstərilməsindən mövcud olan porakəndəliyi aradan qaldırmaq üçün bir-birlər ilə əməkdaşlıq edən fərqli istehsal profilli şirkətlərin birlilikin yaradılmasını nəzərdə tutur. Klasterlər inisərçiliğin və ya olimqapolyanın inkişaf etməsi nəzərdə tutulmur [3]. Həm böyük holdinglərin, həm də kiçik məhdud masuliyətli cəmiyyətlərin klasterə könlülli və bərabərliyə üzvlüyü, onlara yüksəkkeyfiyyatlı, bazarada təmamın, effektli, təşviq olunan, əmaliyyat xərclərinin azaldılmasına zəmanət verən ümumi marka altında məhsul istehsal etməyə imkan verir. Klasterlərin digər öməni əhəmiyyətini aşağıdakı kimi təsvir etmək olar [4]:

– klasterləşmə hom sektorlar, həm də coğrafi ərazilər üzrə tişkil edilə bilər;

– regional səviyyədə iqtisadi artımı və investisiyaların genişləndirilməsini təşviq edir;

– dövlət və özlə sektor arasında effektiv iş birliyi təmin edir;

– kiçik orta sahibkarlığın (KOS) sərətli inkişafını təmin edir, onların istehsal, bazar və texnologiya ilə bağlı məsələlərə adaptasiyasını və cəvlikiliyini artırır;

– ixitiyari bir bölgənin rəqəbat üstünlüyünü aşkar etmək;

– istehsal və xidmətin höcmünü artırmaq üzrə firmaların rəqəbatı və məlumatların yayılması təmin edir;

– yeniliyin, ixitsəsi və peşəkar kadrların hazırlanmasına şərait yaradır;

– xammal, ixitsəsi işçi qüvvəsi və digər resurslara çıxışı asanlaşdırır, xərcləri azaldır;

– məsləhət xidməti, maliyyə resurslarına çıxış, laboratoriya və tədqiqatçı idmətləri ilə bağlı müxtəlif institutların qurulması imkanlarını asanlaşdırır;

– çoxlu sayıda firmaların bir araya gələsəsinin birbəşə və ya dəyişti rəsədləri çoxlu sayıda iş yeri yaradır;

– çoxlu sayıda firmaların vahid məkan daxilində ortaç çalışması bölgə inkişafını gücləndirir;

– klasterlər çərçivəsində faaliyyəti göstərən firmalar bir-biri ilə əməkdaşlıq və rəqəbat şəraitində məxsus olduqları bölgənin müqayisəli üstünlük imkanlarını artırır;

– klasterlərin innovativliyi meylliyyi bölgə iqtisadiyyatının dəyişən tələbə çəvək uyğunlaşmasını təşviq edir;

– klasterlərdə istirak edənləri icbari hüquqi normalar deyil, aralarındaki etimad və əməkdaşlıq istəyi bir araya getirir;

– klasterlər mərkəzi iştirakçısı daima özəl sektor olur, qalan iştirakçılar həmin sektorun inkişafı üçün çalışır.

Müsəris klasterlərin meydana gələsi öz-özüne və zərərdən baş verir. Müəssisələrin bər-birinə integrasiya etməsi üçün osas hesab edilən amillər müxtəlifdir. Buraya texnoloji, marketing, kadr potensialı, cəmiyət və ya məhsulun bər-bər istehsal faktorları daxildir.

Klaster eyni sahədə çalışın və aralarında iş birliyi olan, eyni zamanda bir-biri ilə rəqəbat aparan və qarşılıqlı əsilliliyi olan müəssisələrin, ixitsəsi təşviq olunan, təchizatçılarından, əlaqəli sonaya sahələrdəki firma və dəstəkləyici təsisişatların coğrafi toparlaklışmasını ifadə edir. Həmçinin klasterlər bazarın rəqəbat qabiliyyətiinin artırmasında coğrafi baxımdan bir-birinə yaxın olan subyektlər arasındakı əlaqələrin effektivliyini yüksəldən mexanizm

hesab edilir. Klaster yanaşmasının anənəvi sektor inkişafından fərqi [5]:

- müəyyən coğrafi sərhədlər daxilində bir-biri-ni təkərlərlər;
- dəyər zəncirində bir-birini tamamlayan və dəstəkləyən firmalar çalışır;
- xidmət və istehsal sektoru birgə fəaliyyət göstərir;
- son məhsulun əldə olunması üçün tələb edilən bütün mərhələlər bir məkanda reallaşır.

Bu edilmiş klasterlərin yaranmasına təkan verən faktorlardan sayılır. Eyni zamanda müssisələrin klasterləşmə prosesi sənayə sektorunun prinsiplərinə əsasən qurulur ki, bu da milli müssisə röhrbörünün klasterlərin müasir tiplərinin dark etməsi səviyyəsinə uyğundur. Təcrlübə göstərir ki, bölgənin inkişafında qazanın region daxili məhsul istehsalının artmasına klasterləşmə ilə yanaşı, tətbiq edilən innovativ dayışıklılık dərəcəsi rol oynayır. Abşeron inqisadi rayonunda artıq bir neçə klaster mövcuddur. Bununla yanaşı, qeyd olunan inqisadi rayonun ərazisində agrosənaye, sağlamlıq-turizm, tikinti materiallarının istehsalı və neft-kimya klasteri kimi bir sıra sənayə qruplarının yaradılması və inkişaf etdirilməsi gözlənilir. Bölgə inqisadiyyatının hazırlıq inkişaf poziviyəti-ni nəzərdən alsaq, kənd təsərrüfatı və turizm kimi sahələrdə investisiyaların yatırılması, neftin qiymətinin tez-tez dayışması və aşağı olması sabobindən bündəcə yaranan biləcək kəsir sabobindən, həmin sahələrdə arzuolunmaz hesab edilən uzun bir inkişaf dövrü (kapitalın geri qayıtmına dövrü) tələb edə bilər ki, bu halda məvəudə vasitələri neft-kimya sənayəsi məhsullarının istehsalının inkişafına yönəltmək tövsiyi olunur [4]. Bölgədə artıq bazu istehsalı müəssisələri mövcuddur. Buraya "Azərikimya" İB-ya daxil olan müssisələr və neft-kimya məhsullarının əhəmiyyəti bət hissisi-ni təmin edən SOCAR Polimer MMC daxildir [6]. Azərbaycan üzrə neft hasilatının əsasən Abşeron inqisadi rayonunda olmasa və növbəti 20 ilde neft hasilatının həyataya keçirilməsinin proqnozlaşdırılması bu regionda neft-kimya klasterlərinin yaradılması labidədir. Neft-kimya sənayesinin inkişafı üçün perspektivli istiqamət bölgədəki məvəudə neft-kimya müəssisələrinin modernizasiyası və yeni neft emalı zavodlarının inkişaf etdirilməsi hesab edilir. 2020-ci ildə neft-kimya sənayesinin modernləşdirilməsi sahəsində görülən işlər misal olaraq "Azərikimya" İB-də İtaliyanın "TECHNIP ITALY S.p.A." şirkətinin icra etdiyi modernizasiya layihələri qeyd edilməlidir. Bu il başa çatdırılmış nozorda tutulan modernizasiya işlərindən

- bürokratik ongəllər;
- kredit colb olunmadən çətinlik;
- riskləri artırın və əlavə xərclərə sabab olan siyahıyalar;
- kələgə inqisadiyyatın payının artmasına sabab olan əhəmiyyətli vergi yükü.

Ölkə inqisadiyyatının və onun bölgələrinin inkişaf səviyyəsinin yüksəldilməsində müasir imkanları nəzərə alaraq, bə prosesdə yalnız böyük şirkətlər güvənmək düzən neft hesab edilmiş. Belə ki, klasterləşmə prosesinin inkişaf etdirirkən kiçik və orta müəssisələri hərtərəfli colb etmək tövsiyə olunur və bu Abşeron inqisadi rayonunun imkanlarına tamamilə uyğundur. Neft-kimya sənayesinin özlünləşməsindən sonra müəssisələrin inkişafından bəri neft sənayesinə daxil olan müəssisələrin istehsal tətəyinatına görə bir-birindən koskin farqlanması və keyfiyyətən unikallaşdırma malik olmalıdır. Təcrlübə və aparılan təhlilər notasiyada böyük və orta müəssisələrin yalnız kiçik bir hissəsinin innovativ inkişaf növündə sərülü keçid edə biləcəyi cəhət edilir [7].

Klasterləşmə prosesində müəssisələrinin üz-üşəşidi problemlərdən biri də xammal mənbəyi kimi istifadə edəcəyi məhsulun qiymətiidir. Bu problemlər natiqəsinədən propilen və yüksəksəxliqli polietilen alişi ilə bağlı mübahisələr yaranmış və hətta istehsal uzun müddət dayanmışdır [6]. Buna misal olaraq, metanol istehsal edilməsi üçün "AzMeCo" şirkətinin keysini göstərmək olar. Belə

sonra "Azərikimya" İB-nin "Etilen-Poletilen" zavodunun etilen üzrə illik məhsuldarlığı 2,3 dəfə artaraq 100 min t-dan 192 min t-dək qalxacaq. Belə ki, 2017-ci ildə zavodun propilen üzrə illik məhsuldarlığı 80–100 min t olduqda haldə, 2020-ci ildə başqa çatmış modernizasiya işlərindən sonra bu göstərici 187 min t-a yaxın taşkil edir. Yüksəksəxliqli polimerlərə və digər neft-kimya məhsullarına olan tələbat əsasən idxlə hesabına təmin edilir və bir çox strateji əhəmiyyətli məhsullarda isə idxlədan əsaslı 100 %-ə qərdür. Lakin artıq regionda 2019-cu ildə təmən olaraq "SOCAR Polimer" MMC-nin fəaliyyətə başlaması ilə Azərbaycan Polipropilen və yüksəksəxliqli polietilen xammallarının ixracatına çevirənilər istehsal hacmi ilə əzində müvafiq olaraq, 184 000 və 120 000 t olmuşdur. Bunun notasiyada Azərbaycanda neft-kimya sənayesində yeni eranın əsası qoyulub. Beləliklə, Abşeron inqisadi rayonunda neft-kimya sənayesinin nəzdində kiçik və orta sahibkarlığın inkişafı üçün hər cür şərait yaratmaq potensial mövcuddur. Aparılan tədqiqatlarla görə, klasterlərin formalaşması və inkişafında əsas problemlər aşağıdakılardır [5]:

- bürokratik ongəllər;
- kredit colb olunmadən çətinlik;
- riskləri artırın və əlavə xərclərə sabab olan siyahıyalar;
- kələgə inqisadiyyatın payının artmasına sabab olan əhəmiyyətli vergi yükü.

Ölkə inqisadiyyatının və onun bölgələrinin inkişaf səviyyəsinin yüksəldilməsində müasir imkanları nəzərə alaraq, bə prosesdə yalnız böyük şirkətlər güvənmək düzən neft hesab edilmiş. Belə ki, klasterləşmə prosesinin inkişaf etdirirkən kiçik və orta müəssisələri hərtərəfli colb etmək tövsiyə olunur və bu Abşeron inqisadi rayonunun imkanlarına tamamilə uyğundur. Neft-kimya sənayesinin özlünləşməsindən sonra müəssisələrin inkişafından bəri neft sənayesinə daxil olan müəssisələrin istehsal tətəyinatına görə bir-birindən koskin farqlanması və keyfiyyətən unikallaşdırma malik olmalıdır. Təcrlübə və aparılan təhlilər notasiyada böyük və orta müəssisələrin yalnız kiçik bir hissəsinin innovativ inkişaf növündə sərülü keçid edə biləcəyi cəhət edilir [7].

Aparılan tədqiqat zamanı klasterlərin yaradılması üçün Abşeron inqisadi rayonunda fəaliyyət göstərən neft-kimya sənayesinə müəssisələri seçilmiş, statistik göstəricilərin korrelyasiya-regressiya analizi həyata keçirilmişdir. Əsas göstəricilərin son 20 ildən cari dövrdə kimi olmasının bir səbablıları olşaqlarıdır. Belə ki, 1994-cü ildə "Osrin Müqaviləsi" imzalandıqdan sonra ilk dəfə 1998-ci ildən ölkə inqisadiyyatına neftin ixracından pul daxil olması ən mühüm faktorlardandır [11]. Diğər ənənəvi argumentlər kimi, ölkə röhrbəlliyi tərəfindən "Azərbaycan Respublikasında neft-qaz emalı və neft-kimya sənayesinin strateji inkişafı", "Neft-kimya sənayesində idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi haqqında", "Sənayenin inkişafını dair 2015–2020-ci illər Dövlət Proqramı", "Strateji Yol xəritələrində sənayə klasterlərinin yaradılması və regional inkişaf" haqqında sənəcənə və qanun layihələrinin qəbul edilməsi

hesab edilir. Bununla yanaşı 2016-ci il 6 dekabr tarixli 1138 nömrəli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi"ndə klasterlərin dəstəkvericili sisteminin yaradılmasının xüsuslu vurgulanması tədqiqatın shəhəriyyatını artırır [12]. Bu sənəcənlərin imzalanması ilə klasterləşmə və onun təşviqi hökumətin qarşısında duran vəzifələrindən biri kimli müəyyən edilmiş. Bu sahədə qeyd olunan institutional islahatların aparılması, strateji seçim olaraq, klasterlərin dövlət səviyyəsində qəbul edilməsi yanaşmasını labidə etmişdir.

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi tərəfindən təqdim olunan statistik göstəricilər ilə tədqiqatın aparılmasında böyük rol oynamışdır. Əldə olunan statistik göstəricilərlə əsasən, əsas inqisadi komponentlərin görüntüləməsinə qorar verildi. Burada neft-kimya sənayesinə yuturulan investisiya həcmiñin və ümumiylükde kredit qoymuluşlarının görütləməsi regressiya analizindən ən ənənəvi göstəricilərdən hesab olunur.

Beləliklə, son 20 ildə əldə olunan statistik rəqəmlərin təhlili natiçəsində neft-kimya sənayesinə investisiya artırımlarının, bu sahədə fəaliyyət göstərən müəssisələrin sayıının və ümumiylükde kredit qoymuluşlarının əsas inqisadi göstəricilərdən hesab edilən, ölkənin galirlərinə və Azərbaycanın mal qrupları üzrə ixrac həcmində mümkün təsirinin riazi statistik regressiya analizləri aparılmışdır [5, 13].

Xətti regressiyanın qurulması üçün Microsoft Excel-in Regressiya (REGRESSION) funksiyasından istifadə edirik.

Şəkil 1-də qeyd olunan regressiya analizində, determinasiyası əmsali ( $R^2 = 0.9757$ ) göstərir ki, əsas dəyişənlərin variasiyası toxumdan 98 % nəzərdən almışdır və daxil edilən faktorların təsiri tərtəbləndirir. Beləliklə, notasiyadək təsirli regressiya təsirini alırıq:

$$Y = \alpha + \beta_1 X_1 + \beta_2 X_2 + \beta_3 X_3 + \varepsilon$$

$$Y = -1839.20293 + 6.867535545X_1 + 0.93169857X_2 + 0.35627898X_3,$$

burada  $X_1$  – neft-kimya sənayesinə investisiyalar;  $X_2$  – neft-kimya sənayesinə bağlı müəssisələrin sayı;  $X_3$  – olqaplı sahəyə kredit qoymuluşlarıdır.

Modelin dağılıqlığının səviyyəsinə astı dəyişən faktiki qiymətlərin regressiya modelləri üzrə alınmış qiymətlərinən yayınmasının dərəcəsini xarakterizə edir. Dağılıqlığın səviyyəsinin qiymətləndirilməsi üçün müxtəlif xəttə qiymətləndirmələrindən istifadə olunur: orta nisbi, standart və s. [14].

Regression Statistics							
Multiple R	0.98962648						
R Square	0.973361288						
Adjusted R Square	0.975719174						
Standard Error	1231.896596						
Observations	21						

  

ANOVA							
	df	SS	MS	F	Significance F		
Regression	3	1224215834	408071944.5	268.8984056	1.60827574		
Residual	17	25798676.8	1517569.223				
Total	20	1250014510					

  

	Coefficients	Standard Error	t Stat	P-value	Lower 95%	Upper 95%	Lower 95.0%	Upper 95.0%
Intercept	-1839.20293	1968.197983	-0.92599174	0.367410033	-6023.1435	2351.30853	-6029.71439	235.130853
Neft Kimsa Sanayesine investislalar	6.867535545	0.803259151	8.549588931	0.00	5.172805875	8.562254214	5.172805875	8.562264214
Neft Kimsa Sanayesine bağı məsəslərin sayı	0.93169857	0.840054165	1.109093447	0.28	-0.84066079	2.704057934	-0.84066079	2.704057934
Bağlı sahə kredit qeydləri	0.35627898	0.026193956	13.60151785	0.00	0.301014563	0.411543397	0.301014563	0.411543397

  

Regression Statistics							
Multiple R	0.868494128						
R Square	0.75428205						
Adjusted R Square	0.710920059						
Standard Error	40211.88387						
Observations	21						

  

ANOVA							
	df	SS	MS	F	Significance F		
Regression	3	84382939448	28127646483	17.39500492	1.996911-05		
Residual	17	27488925269	1616995604				
Total	20	11.18721e+11					

  

	Coefficients	Standard Error	t Stat	P-value	Lower 95%	Upper 95%	Lower 95.0%	Upper 95.0%
Intercept	-56442.89965	64433.98292	-0.87057548	0.396113112	-193230.6458	80344.84748	-193230.6458	80344.84748
Neft Kimsa Sanayesine investislalar	46.17053048	26.32019071	1.76087699	0.096	-9.149236332	101.4902973	-9.149236332	101.4902973
Bağlı sahə kredit qeydləri	2.762434778	0.855029816	3.230805164	0.005	0.958479531	4.566390025	0.958479531	4.566390025
Neft Kimsa Sanayesine bağı məsəslərin sayı	47.31206737	27.42126299	1.725378856	0.103	-10.54174046	105.1658752	-10.54174046	105.1658752

Şəkill 1. Neft-kimsa sanayesine investislaların, bu istiqamətdə cəlb olunan kredit qoyuluşlarının və fəaliyyət gəlisişlərinin sayının Azərbaycanın gallrlarına (a) və mal qrupları üzrə ixrac hacminə (b) təsiri (Excel – Regression funksiyası)

$$\text{Modelin standart xətası } s_e = \sqrt{s^2} = \sqrt{\frac{\sum e_i^2}{n - k - 1}}$$

düstürü ilə hesablanır. Y asılı dəyişənin standart xətasından (orta kvadratik yayınmasından) dəha

az olduğu halda model daha dəqiq hesab edilir

$$s_e = \sqrt{s^2} = \sqrt{\frac{1}{n-1} \sum_i (Y_i - \bar{Y})^2}$$

Standart xətanı Excel-də STDEV statistik funksiyannı köməyilə tapmaq olar. Arasdırmalarla müəyyən edildi ki, modelin standart xətası  $S_e = 1231.896596$  təşkil edir.

Regressiya modelinin keyfiyyətinini qiymətləndirmək üçün avvalca Fisərin F-kriterisinin köməyi ilə tənliyin statistik əhəmiyyəti yoxlaşdırmaq (şəkil 1). Fisər-fakt= 268.8984056 təşkil edir. Fisərin F-kriterisinin cədvəl qiymətini regressiya analizindən tapaq.  $F_{\text{cədvəl}}(0.05; 21 - 3 - 1 = 17) = 8.6858$ .

Bələ ki,  $F_{\text{cədvəl}} < F_{\text{fakt}}$  olduğundan üçfaktorlu regressiya tənliyini 95 % əhəmiyyətlik səviyyəsi ilə statistik əhəmiyyətlidir. Beləliklə, asılı faktörün modelə daxil edilmiş amillərlə əlaqəsi əhəmiyyətlidir.

Regressiya əmsallarının əhəmiyyəti yoxlaşdırılması üçün t-Student kriterisinin qiymətləndirməsi tətbiq olunur. Regressiya əmsallarının əhəmiyyəti yoxlaşdırılması üçün onu uyğun xüsusi F-kriterisinin kvadrat kökü kimi təyin edək:

$$T_{x_1} = 8.549588931$$

$$T_{x_2} = 1.109093447$$

$$T_{x_3} = 13.601517185$$

t-Student kriterisinin köməyilə regressiya tənliyinin əmsalları üçün etibarlıq intervallarını tapaq. Bunun üçün avvalca  $X_1, X_2$  və  $X_3$ -ün əmsallarını uyğun olaraq 1b, 2b və 3b ilə işarə edək. Burada t-Student kriterisinin cədvəli qeydiyi,  $b_{11}, b_{21}$  və  $b_{31}$ , regressiya tənliyinin əmsalları üçün t-Student kriterisinin qiymətləridir. Bunları nozorə alduqda regressiya tənliyinin əmsalları üçün etibarlıq intervalları aşağıdakı şəkildə olur:

$$Y_{b1\min} = 5.172806875; Y_{b1\max} = 8.56226421$$

$$Y_{b2\min} = -0.84066079; Y_{b2\max} = 2.704057934$$

$$Y_{b3\min} = 0.301014563; Y_{b3\max} = 0.411543397$$

95 % ehtimalla,  $b_{11}, b_{21}, b_{31}$  Parametrlərinin qiymətləri uyğun olaraq bu intervallarda (5.172806875, 8.56226421), (-0.84066079, 2.704057934), (0.301014563; 0.411543397) yerləşəcəkdir.

Şəkil 1, b-də qeyd olunan regressiya analizində isə determinasiya əmsali ( $R^2 = 0.7109$ ) göstərir ki, asılı dəyişənin variasiyası toxumdan 71 % nəzərə alınmışdır və daxil edilən faktorların təsiri şərtləndirilir. Beləliklə, nəticədə üçfaktorlu regressiya tənliyini alırıq:

$$Y = \alpha + \beta_1 x_1 + \beta_2 x_2 + \beta_3 x_3 + \varepsilon$$

$$Y = -5642.89965 + 46.17053048X_1 + 2.76243478X_2 + 47.31206737X_3$$

Modelin daşıqlıq dərəcəsinin qiymətləndirdikdə dəqiqliyinin səviyyəsi asılı dəyişənin faktiki qiymətlərinin regressiya modelləri üzrə alınmış

qiymətlərindən yayılma dərəcəsini xarakterizə edir. Daşıqlıqın səviyyəsinin qiymətləndirilməsi üçün müxtəlif xəta qiymətləndirmələrindən istifadə olunur: orta nişbi, standart və s. Standart xətanı Excel-də STDEV statistik funksiyannı köməyilə tapmaq olar. Arasdırmalarla standart xətası  $S_e = 40211.88387$  təşkil etməsi müəyyən edildi.

Regressiya modelinin keyfiyyətini qiymətləndirmək üçün avvalca Fisərin F-kriterisinin köməyi ilə tənliyin statistik əhəmiyyəti yoxlaşdırmaq (şəkil 1). Fisər-fakt= 17.39500492 təşkil edir. Fisərin F-kriterisinin cədvəl qiymətini regressiya analizindən tapaq.  $F_{\text{cədvəl}}(0.05; 21 - 3 - 1 = 17) = 8.6858$ .

Bələ ki,  $F_{\text{cədvəl}} < F_{\text{fakt}}$  olduğundan üçfaktorlu regressiya tənliyini 95 % əhəmiyyətlik səviyyəsi ilə statistik əhəmiyyətlidir. Beləliklə, asılı faktörün modelə daxil edilmiş amillərlə əlaqəsi əhəmiyyətlidir. Regressiya əmsallarının əhəmiyyəti yoxlaşdırılması üçün onu uyğun xüsusi F-kriterisinin kvadrat kökü kimi təyin edək:

$$T_{x_1} = 1.76087699$$

$$T_{x_2} = 3.230805164$$

$$T_{x_3} = 1.72537886$$

t-Student kriterisinin köməyilə regressiya tənliyinin əmsalları üçün etibarlıq intervallarını tapaq. Buna görə avvalca  $X_1, X_2$  və  $X_3$ -ün əmsallarını uyğun olaraq 1b, 2b və 3b ilə işarə edək. Burada t-Student kriterisinin cədvəli qeydiyi,  $b_{11}, b_{21}$  və  $b_{31}$ , regressiya tənliyinin əmsalları üçün t-Student kriterisinin qiymətləridir. Bunları nozorə alduqda regressiya tənliyinin əmsalları üçün etibarlıq intervalları aşağıdakı şəkildə olur:

$$Y_{b1\min} = -9.149236332; Y_{b1\max} = 101.4902973$$

$$Y_{b2\min} = -0.958479531; Y_{b2\max} = 4.566390025$$

$$Y_{b3\min} = -10.54174046; Y_{b3\max} = 105.1658752$$

95 % ehtimalla səhərlə bilərik ki,  $b_{11}, b_{21}$  və  $b_{31}$  parametrlərinin qiymətləri uyğun olaraq bu intervallarda (-9.149236332, 101.4902973), (-0.958479531; 4.566390025), (-10.54174046; 105.1658752) yerləşəcəkdir.

Üçmili modeli izah edərkən, nef-kimsa müsəssələrinin say göstəricisi olan dəyişənin ham galirlarla, ham də ixrac əhəmiyyəti təsirinən olmadığı müəyyən edilərkən iki faktörlü riyazi statistik regressiya analizinin aparılması qorara alınmalıdır. Növbəti olaraq, nef-kimsa sanayesine investislaları və bu istiqamətdə cəlb olunan kredit qoyuluşlarının ölkənin galirlarına və mal qruplarına üzrə ixracına təsirinin riyazi statistik regressiya

Gördürən tətbiqi SUMMARY OUTPUT						
Regression Statistics						
Multiple R	0.96887044					
R Square	0.93778472					
Adjusted R Square	0.9754088					
Standard Error	1239.7470564					
Observations	21					
ANOVA						
	df	SS	MS	F	Significance F	
Regression	2	1227140900	613571544.8	397.6495367	1.21492e-15	
Residual	18	276545209	1536677.828			
Total	20	1500141510				
Coefficients Standard Error t Stat P-value Lower 95% Upper 95%						
Intercept	314.911298	418.251320	0.752932405	0.461230432	-543.822155	1193.624732
Nefit kimya sənayesinə investisiyalar	7.046800227	0.781477931	8.9750582	0.00	5.41470468	8.723229967
Əlaqəli sahəyə kredit qeydləri	0.359143174	0.072111684	13.70994143	0.00	0.304794083	0.41432265

  

Gördürən tətbiqi SUMMARY OUTPUT						
Regression Statistics						
Multiple R	0.841358453					
R Square	0.711253481					
Adjusted R Square	0.679170534					
Standard Error	4236.59589					
Observations	21					
ANOVA						
	df	SS	MS	F	Significance F	
Regression	2	795672531174	39784625857	22.1692069	1.295254-05	
Residual	18	33202611543	1794549530			
Total	20	1.118771-01				
Coefficients Standard Error t Stat P-value Lower 95% Upper 95%						
Intercept	52943.97786	14291.81893	3.704495457	0.00	22917.98048	82989.7524
Nefit kimya sənayesinə investisiyalar	56.3908406	26.90844292	2.095464602	0.05	0.141703047	112.9233813
Əlaqəli sahəyə kredit qeydləri	2.9109515	0.895670245	3.29094914	0.00	1.073118142	4.800784858

Səkil 2. Nefit-kimya sənayesinə investisiyaların, bu istiqamətdə cəlb olunan kredit qeyuluşlarının üləkənin gölərlərinə (a) və mal qrupları üzrə ixrac hacminə (b) təsiri (Excel - Regression funksiyası)

analizləri aparılmış və nəticələr şəkil 2-də verilmişdir.

Növbəti xətti regressiyann qurulması üçün yenidən Microsoft Excel-in Regressiya (REGRESSION) funksiyasından istifadə edirik.

Şəkil 2-də qeyd olunan regressiyə analizinin təhlili zamanı determinasiya əməali ( $R^2 = 0.9754$ ) göstərir ki, asılı dəyişənlərin variasiyası toxunmam 98 % nəzərə alınmışdır və daxil edilən faktorların təsiri şortləndirir. Ona görə də, modeli keyfiyyətli hesab etmək olar. Beləliklə, nəticədə iki faktorlu regressiya təsiliyini alırıq:

$$Y = -314.911298 + 7.068800227X_1 + 0.359363174X_2$$

burada  $X_1$  – nefit-kimya sənayesinə investisiyalar,  $X_2$  – əlaqəli sahəyə kredit qeyoluşudur.

Burada da, standart xətası Excel-da STDEV

statistik funksiyanın köməyiylə tapırıq. Araşdırılan haldə modelin standart xətası  $S_e = 1239.745066$  təşkil edir.

Regressiya modelinin keyfiyyətini qiymətləndirmək üçün yənə də əvvəlcə Fisərin F-kriterisinin (şəkil 2, a) köməyi ilə təsiliyin statistik əhəmiyyətliyini yoxlayaq.

$$F_{\text{fisə-fakt}} = 397.6495367 \text{ təşkil edir. Fisərin F-kriterisinin cədvəl qiymətini regressiya analizindən tapaq.}$$

$$F_{\text{fisə-fakt}} (0.05; 21 - 2 - 1 = 18) = 19.45 (16, 17)$$

Bəla ki,  $F_{\text{cədvəl}} < F_{\text{fakt}}$  olduğundan iki faktorlu regressiya təsiliy 95 % əhəmiyyətlik səviyyəsi ilə statistik əhəmiyyətlidir. Beləliklə, asılı faktorun modelə daxil edilmiş amillərlə əlaqəsi əhəmiyyətlidir. Burada da regressiya əməsallarının əhəmiyyətliyinin qiymətləndirilməsi *t*-Student kriterisi

təsiliyin köməyiylə aparılır. Regressiya təsiliyinin əməsalları üçün *t*-Student kriterisinin qiymətinin hesablaşmasında onu uyğun xüsusi *F*-kriterisinin kvadrat kökü kimi təyin edək:

$$T_{x_1} = 8.97650582$$

$$T_{x_2} = 13.70994143$$

*t*-Student kriterisinin köməyiylə regressiya təsiliyinin əməsalları üçün etibarlı intervalları tapmaq. Bunun üçün əvvəlcə  $X_1, X_2$  əməsalları uyğun olaraq 1b, 2b ilə işarə edək. Burada da *t*-Student kriterisinin cədvəl qiyməti,  $b_1, b_2$ , regressiya təsiliyinin əməsalları üçün *t*-Student kriterisinin qiymətləridir. Bunları nəzərə alıqda regressiya təsiliyinin əməsalları üçün etibarlı intervalları aşağıdakı şəkildə olur:

$$Y_{\text{b1max}} = 5.414370486; Y_{\text{b1max}} = 8.723229967$$

$$Y_{\text{b2max}} = 0.304294083; Y_{\text{b2max}} = 0.414432265$$

95 % əhəmiyyətli,  $b_1, b_2$  parametrlərinin qiymətləri uyğun olaraq b2 intervallunda ( $5.414370486, 8.723229967$ ), ( $0.304294083; 0.414432265$ ) yerləşəcdər.

Şəkil 2, b-də qeyd olunan regressiya analizinin təhlili zamanı isə aydın olur ki, determinasiya əməali ( $R^2 = 0.6791$ ) göstərir ki, asılı dəyişənlərin variasiyası toxunmam 68 % nəzərə alınmışdır və daxil edilən faktorların təsiri şortləndirir. Ona görə də, modeli qismən keyfiyyətli hesab etmək olar. Beləliklə, nəticədə iki faktorlu regressiya təsiliyini alırıq:

$$Y = 52943.97786 + 56.39084046X_1 + 2.9109515X_2, \text{ burada } X_1 - \text{nefit-kimya sənayesinə investisiyalar}, X_2 - \text{əlaqəli sahəyə kredit qeyoluşudur.}$$

Umumiyyətən har iki haldə, modelin dəqiqliyinin səviyyəsi asılı dəyişənin faktiki qiymətlərinin regressiya modellərin üzərə alınmış qiymətlərindən yayınmasının dərəcəsinə xarakterizə edir və bunun üçün müxtalif xəta qiymətləndirmələrindən istifadə olunur: orta nişbi, standart və s.

Modelin standart xətası  $Y$  asılı dəyişənin standart xətasından (orta kvadratlı yayınmasından) dəha az olduğu halda model dəha doğqıq hesab edilir. Burada standart xətası Excel-da STDEV statistik funksiyanın köməyiylə tapırıq. Araşdırılan halda modelin standart xətası  $S_e = 4236.59589$  təşkil edir.

Regressiya modelinin keyfiyyətini qiymətləndirmək üçün yənə də əvvəlcə Fisərin F-kriterisinin köməyi ilə təsiliyin statistik əhəmiyyətliyini yoxlayaq (şəkil 2, b).

$$F_{\text{fisə-fakt}} = 22.169 \text{ təşkil edir.}$$

Fisərin F-kriterisinin cədvəl qiymətini regressiya analizindən tapaq.

$$F_{\text{cədvəl}} (0.05; 21 - 2 - 1 = 18) = 19.45 (16, 17)$$

Bəla ki,  $F_{\text{cədvəl}} < F_{\text{fakt}}$  olduğundan iki faktorlu regressiya təsiliy 95 % əhəmiyyətlik səviyyəsi ilə statistik əhəmiyyətlidir. Beləliklə, asılı faktorun modelə daxil edilmiş amillərlə əlaqəsi əhəmiyyətlidir.

Burada da regressiya əməsallarının əhəmiyyətliyinin qiymətləndirilməsi *t*-Student kriterisinin köməyiylə regressiya təsiliyinin əməsalları üçün etibarlı intervalları tapmaq üçün əvvəlcə  $X_1, X_2$  əməsalları uyğun olaraq 1b, 2b ilə işarə edək. Burada da *t*-Student kriterisinin cədvəl qiyməti,  $b_1, b_2$ , regressiya təsiliyinin əməsalları üçün *t*-Student kriterisinin qiymətləridir:

$$T_{x_1} = 2.095656022$$

$$T_{x_2} = 3.259069414$$

*t*-Student kriterisinin köməyiylə regressiya təsiliyinin əməsalları üçün etibarlı intervalları tapmaq üçün əvvəlcə  $X_1, X_2$  əməsalları uyğun olaraq 1b, 2b ilə işarə edək. Burada da *t*-Student kriterisinin cədvəl qiyməti,  $b_1, b_2$ , regressiya təsiliyinin əməsalları üçün *t*-Student kriterisinin qiymətləridir. Bunları nəzərə alıqda regressiya təsiliyinin əməsalları üçün etibarlı intervalları aşağıdakı şəkildə olur:

$$Y_{\text{b1max}} = -0.141700347; Y_{\text{b1max}} = 112.9233813$$

$$Y_{\text{b2max}} = 1.037318142; Y_{\text{b2max}} = 4.800784858$$

95 % əhəmiyyətli,  $b_1, b_2$  parametrlərinin qiymətləri uyğun olaraq b2 (-0.141700347, 112.9233813), (1.037318142; 4.800784858) intervallarda yerləşəcdər. Beləliklə, əlaqəli sahəyə kredit qeyoluşlarının və nefit-kimya sənayesinə investisiyaların təsiri yüksəkdir, lakin nefit-kimya sənayesinə bağlı müssəssilərin sayınn az və çox olmasına buna birbaşa təsiri yoxdur.

Bəla ki, apartlan nəzəri-praktiki analiz natiqindən (bax: şəkil 1, 2) müyyən edilmişdir ki, nefit-kimya sənayesinə yatırılmış investisiyalar və əlaqəli sahəyə kredit qeyoluşlarının bədənindən gölərləri və ələkənin gölərlərinə təsiri olğundur. Lakin bu sahada fəaliyyət göstərən müssəssilərin sayınn bədənindən gölərlərinə və ixracına təsiri yoxdur. Bu isə klasterlərin yaradılmasına asas verir və eyni zamanda say amilinə deyil, keyfiyyət və effektiv idarəetmə sistemi amilinə dəha çox üstünlük verilir.

Investisiya ayırmalarının, bu sahada fəaliyyət göstərən müssəssilərin sayınn və ümumiyyətdə kredit qeyoluşlarının osas iqtisadi göstəricilərdən hesab edilən, gölərlər və ələkənin ixrac hacminə mümkin təsirinin riyazi statistik regressiya analizində təsirlərin və onların pərvənlərinin təhlili göstərir ki, müssəssilərin sayınn asılı dəyişən 95 % əminlik intervalında təsiri yoxdur. Buna görə, 2-ci (iki faktorlu) regressiya analizlərində

təsiri olmayan müəssisələrin say göstəricisi təhlili  
dan çıxarılmış, yalnız digər iki amil təhlili edilmişdir.

Alfa və betta əmsallarını analiz etməkə bizi  
yalnız təsirin gücünü görə bilirik. Ümumiyyatla  
təsirin olub olmamasını / test və onun p dəyərində  
əsasın müəyyənləşdiririk.

Bu regressiya analizinin t testlərinə və onların  
p dəyərlərinə əsasən demək olar ki, neft-kimya sa-  
nayesinə investisiyaların və əlaqəli sahəyə kredit  
qoyulşurulunun asılılığı əhəmiyyətli təsiri  
vardır.

Qeyd olunan regressiya analizlərinin nəticələ-  
rinə əsaslanaraq, belə qənaət gəlmək olar ki, Ab-  
şeron iqtisadi rayonunda neft-kimya sonayesində  
klasterlərin yaradılması üçün iqtisadi, siyasi və  
institutional zəmin vardır.

Tədqiqatın nəticələri, bu sahada göləcək təd-  
qiqatların perspektivləri və təkliflər. Bu məqalədə  
Abşeron iqtisadi rayonunda neft-kimya klasterlə-  
rinin yaradılması imkanları nəzərdən keçirilmiş,  
məhiyyəti doqıqlaşdırılmış, bölgədə belə bir birlili-  
yin yaradılmasının sincər effekti təsiri qiymət-  
ləndirilmişdir. Bölgədə klasterlərin inkişaf etdiril-  
məsi üçün aşağıda qeyd olunan tövsiyələrə əməl  
olunması müsbət effekt vera bilər:

- insan kapitalının inkişaf etmədiyi şəraitdə  
ərazi klasterlərinin inkişafının imkansız olmasa  
amillini nəzərə alaraq, klasterlərin yaradılması ilə  
əlaqəli kadrların yüksək ixtisaslaşmasına diqqətin  
artrılması;
- iqtisadiyyatın, o cümlədən regionların klas-

terlər əsasında inkişafi ilə bağlı strategiyanın ha-  
zırlanması mühüm addım ola bilər: (i) strategiya  
sektorial və regional inkişaf siyasetlərinin uzaşdırı-  
lması və əlaqələndirilməsi, (ii) bölgənin inkişaf-  
ının orta və uzunmüddəti hadsələrinin, həmçinin  
prioritetlərinin dəqiq müəyyən edilməsindən həll-  
edici alət ol bilər;

- kiçik orta sahibkarlıclar, xüsusi startapların  
həvəslişindərlərini və dəstəklənməsi;
- universitetlərin elmi araşdırma potensialının  
gücləndirilməsi;

- dövlət tərəfindən tədqiqat təşkilatlarının in-  
novasiya və texnoloji tapıntılarının bazar dəyər-  
in formalşaması ilə özəl sektorun hamını elmi  
araşdırılmardan istifadəsinə stimullaşdırılması;
- innovasiyaları maliyyəlaşdırıran, texnoloji la-  
yihələrin riskini üzərinə götürən vençur fondlarının  
yaradılması;

- kimya və neft-kimya sənayesi ilə əlaqəli,  
həmçinin texniki-texnoloji ixtisaslar alan tələbələr-  
in, bu sahənin alimlərinin elmi araşdırma və in-  
novativ ideyalarının genişləndirilməsi stimulla-  
şdırılmalıdır.

İnvestisiya mühitinin yaxşılaşdırılması nəticə-  
sindən klasterləşmənin digar sinerji effekti yarada-  
bilən, xüsusi müəssisələrin fəaliyyətində risk  
dərəcəsinin azalması kimi təsirlər mümkündür.  
Bu növbəti araşdırma üçün bir mövzu ola bilər.  
Lakin investisiya qoyuluşları həmçinin artırı-  
mاسını nəzərə alsaq, bunun şirkətlər üçün şübhə-  
sizə üstünlükler yaradacağından əmin olmaq  
olar.

## References

1. Zhurnal: Agglomeration, Clusters and Entrepreneurship: Studies in Regional Economic Development edited by Charlie Karlsson, Borje Johansson and Roger R. Stough [2018].
2. Zhurnal: Evaluation of the Cluster Development Effectiveness of a Petrochemical Complex [2019].
3. Zhurnal: The Role of Clusters in the Chemical Industry. Dr. Christian Ketels, Harvard Business School [2020].
4. Zhurnal: Economic theory of cluster development of a region with a high value of petrochemical complex [2020].
5. <https://bit.ly/2Ujhzb8> [2017]
6. <http://www.socar.az/socar/az/info/printable/company/organization/azerikimya-production-union> [2020]
7. <https://www.ibrc.indiana.edu/ibr/2015/spring/article2.html> [2015]
8. <https://bit.ly/37bLFsy> [2015]
9. <https://az.trend.az/business/energy/2409997.html> [2015]
10. <https://bit.ly/3cGXu9> [2018]
11. [https://www.bp.com/az\\_az/azerbaijan/home/who-we-are/operationsprojects/acg2/acg-25-anniversary-in-facts.html](https://www.bp.com/az_az/azerbaijan/home/who-we-are/operationsprojects/acg2/acg-25-anniversary-in-facts.html) [2020]
12. <https://www.president.az/>
13. [https://az.wikipedia.org/wiki/Regressiya\\_analizi](https://az.wikipedia.org/wiki/Regressiya_analizi) [2020]
14. <https://bit.ly/3f72jwl> [2015]

## Ədəbiyyat səyahəsi

1. Jurnal: Agglomeration, Clusters and Entrepreneurship: Studies in Regional Economic Development edited by Charlie Karlsson, Borje Johansson and Roger R. Stough [2018]
2. Jurnal: Evaluation of the Cluster Development Effectiveness of a Petrochemical Complex [2019]
3. Jurnal: The Role of Clusters in the Chemical Industry. Dr. Christian Ketels, Harvard Business School [2020]
4. Jurnal: Economic theory of cluster development of a region with a high value of petrochemical complex [2020]
5. Veb sayt: <https://bit.ly/2Ujhzb8> [2017]
6. Veb sayt: <http://www.socar.az/socar/az/info/printable/company/organization/azerikimya-production-union> [2020]
7. Jurnal: <https://www.ibrc.indiana.edu/ibr/2015/spring/article2.html> [2015]
8. Veb sayt: <https://bit.ly/37bLFsy> [2015]
9. Veb sayt: <https://az.trend.az/business/energy/2409997.html> [2015]
10. Veb sayt: <https://bit.ly/3cGXu9> [2018]
11. Veb sayt: [https://www.bp.com/az\\_az/azerbaijan/home/who-we-are/operationsprojects/acg2/acg-25-anniversary-in-facts.html](https://www.bp.com/az_az/azerbaijan/home/who-we-are/operationsprojects/acg2/acg-25-anniversary-in-facts.html) [2020]
12. Veb sayt: <https://www.president.az/>
13. Veb sayt: [https://az.wikipedia.org/wiki/Regressiya\\_analizi](https://az.wikipedia.org/wiki/Regressiya_analizi) [2020]
14. Jurnal : <https://bit.ly/3f72jwl> [2015]